

# Onun böyük sənət dünyası

**T**amaşaçılar onu bir-birindən maraqlı, həzin, qayğılı rollarda görüb tanıdlar. Bu dünyani tərk etdiyi gündən illər ötsə də, bir zamanlar lent yazılarına köçürülmüş, sevə-sevə ifa etdiyi o rollar Xalq artisti Barat Şekinskayarı yaddaşlarda saxlayır.

Bəlkə də səhnə, ekran ömrü verdiyi obrazlardan da ha maraqlı, daha keşməkeşli hayat yolu keçib Barat Şekinskaya. O, qədim və gözəl Şuşada xanzadə olaraq dünyaya göz açıb. Ata babası, çar zabiti, polkovnik Süleyman xan, Şəki xanı Səlim xanın oğlu, sonuncu Şəki xanı Hüseyin xanın qardaşı olub. Həm də Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi olan atası Həbib xan çar Rusiyası zamanında Zəngəzur qəzasının Dığ nahiyyəsində polis pristavı vəzifəsində çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi işləyib. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xana məxsus olub.

Barat Şekinskayanın ana tərəfi də əsilzadə idi. Anası Ağca xanım bəy qızı olub. Ana nənəsi Gövhər xanım Əbdürəhim bəy Haqverdiyevin əmisi qızı idi.

Barat xanım ilk təhsilini Şuşada alıb. Birinci dəfə səhnəyə də bu şəhərdə çıxb. 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Şəkinənin rolunu ifa edib.

1920-ci il 28 aprel işgali ilə Barat Şekinskayanın qayğısı günləri də bitib. Azərbaycanın bir çox qabaqcıl, vətənsevər övladı kimi, Həbib xan da evindən dərgin düşüb. Sovet hökumətinin təqiblərindən qaçmaq məcburiyyətində qalan Həbib xan iki kiçik qızını və hamilə həyat yoldasını qayınmasına tapşırıb. Fürsət tapan kimi onları da öz yanına aparmaq ümidi ilə vətənini tərk edib. Yalandan xəbər yayıblar ki, Həbib xan qətlə yetirilib. Həbib xanın adamları fikirləri yayındırıb onun ailəsini Arazdan İrana keçirməli idi. Amma bu gediş baş tutmayıb.

Anası bu dəfə Gəncədə yaşayan bacısı Rəxşəndə xanımı xəbər göndərib. Rəxşəndə xanım öz adamlarını yollayıb onları Gəncəyə apartdırıb. 1923-cü ildən Barat xanım anası, bacı-qardaşı ile birgə bu şəhərdə yaşamağa başlayıb. Həmin il sentyabrın 1-də Gəncədəki 2 sayılı birinci dərəcəli qız məktəbinə gedib. 1927-ci ildə Gəncədə Pedaqoji Məktəbə daxil olub. Tələbəlik illərində məktəbin və şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi səhnəyə çıxb. 1929-cu il sentyabrın 18-də Gəncə Həmkarlar İttifaqının "Fəhlə klubu"nda aktrisa kimi işe başlayıb. Həmin vaxtlar "Fəhlə klubu"nun direktoru, Gəncədə tanınmış həvəskar aktyor və rejissor Mir İbrahim Həmzəyev ona dəlicəsinə aşiq olub. Barat xanım onu sevsə də, anası qızının artistlə ailə qurmasına razı olmayıb. On altı yaşlı Barat xanım onun sözüne baxmayıb. 1931-ci ilin iyulunda Mir İbrahim Həmzəyevlə ailə qurub. 1932-ci il mayın 3-də onların övladı dünyaya gəlib. Körpəyə "Od galini"nin qəhrəmanı Solmazı şərəfinə bu adı veriblər.

Bu evlilik iki il sonra bitib. Barat xanım Mir İbrahim Həmzəyevin xəyanətini bağışlamayıb. Onunla qarşılaşmamaq üçün 1935-ci ildə işdən çıxb. Qızı Solmazı anasına tapşırıb, tibb təhsili almaq üçün Bakıya yollanıb.

Bakıda bir gün vaxtilə eyni dərnəkdə çalışıldığı, Aka demik Milli Dram Teatrının rejissoru işləyən Adil İsgəndərovla qarşılaşıb. O, Barat xanımı özünün rejissor



kimi ilk debütü olan "Polad qartal" tamaşasında uşaq rolu oynamaya dəvət edib. Barat Şekinskaya Şəfiqə rolunu oynayıb. 1935-ci il sentyabrın 1-də Akademik Milli Dram Teatrının (ovaxtkı Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatri) aktyor truppasına qəbul olunub. Tezliklə aktrisa kimi məshurlaşıb.

1936-ci il avqustun 8-də teatrda rejissor işləyən Şəmsi Bədəlbəyli ilə ailə qurub. Bu evlilik yeddi il davam edib.

Səhnənin şöhrətləndirdiyi, Əməkdar artist adına la-yiq görülmüş Barat Şekinskaya Gəncəyə dönüb. Gəncə Dövlət Dram Teatrında ehtiramla qarşılanıb. Teatrın baş rejissoru Mehdi Məmmədovun ona qayğısı isə vaxt keçidkə sevgiyə dönüb. 1944-cü il noyabrın 16-da Barat xanım özündən üç yaş kiçik Mehdi Məmmədovla ailə həyatı qurub.

Ancaq Bakıda yeri görünüb. Gəncədən gələn aktrisanın gözə dəyməməsi Mircəfər Bağırovu da maraqlandırıb. Adil İsgəndərova Barat Şekinskayani "Azdra-ma"ya geri qaytarmağı tapşırıb. Adil İsgəndərov zəng vurub Barat xanımla danişib. Aktrisa Bakıya dönməsinin artıq mümkünzsizlüğünü, Gəncədə ailə qurdugunu, həyat yoldasının isə teatrın baş rejissoru olduğunu söyləyib. Adil İsgəndərov bu barədə Mircəfər Bağırova məlumat verib. Mircəfər Bağırov deyib: "Ərini də götürüsün, gəlsin bura".

Artıq yalnız Gəncədə deyil, Bakıda da istedadlı rejissor kimi tanınan Mehdi Məmmədovla Barat Şekinskaya 1944-cü ilin dekabrında Bakıya köçərək teatrda işə başlayıblar. 1946-ci il mayın 29-da oğulları Elçin dünyaya gəlib.

Aktrisanın səhne yaradıcılığı çox zəngin olub. O, "Göy quş" (Tiltit), "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola), "Polad qartal" (Şəfiqə), "Məkr və mə-həbbət" (Luiza), "Mehmanxana sahibəsi" (Mirandalına), "Rəqs müəllimi" (Florela), "Günahsız müqəssirlər" (Kruçinina) və başqa tamaşalarda əsas rolların ifaçısı olub.

Barat Şekinskaya 1940-ci il mayın 4-də, iyirmi dörd yaşında Əməkdar artist, 1949-cu il iyulun 21-də isə Xalq artisti fəxri adalarına layiq görülüb. O, çox genç yaşlarından bağlandıq sənətə her zaman böyük ehtiramla yanaşıb. Yaşlılığını hiss etdiyi vaxt səhnədən uzaqlaşmaq qərarına gəlib. Görkəmlı sənətkar 1999-cu il yanvarın 14-də səksən dörd yaşında dünyasını dəyişib.

Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"